



BALAYAR SADIQ

"Yurd" jurnalının baş redaktoru,

Azərbaycan Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü

# TÜRK TƏFƏKKÜRÜNÜN POETİK SƏCIYYƏSİ

(Şair Məzahir İsgəndərin yaradıcılığı haqqında qeydlər)

Dəyərli şairlərin yaradıcılığı həmişə öz səciyyəsini dövrdən, zamandan almışdır. Dövrün, həyatın mahiyyətini dərindən anlayan belə müqtədir qələm sahibləri zamanın fəlsəflə məğzını, qabaqcıl meyllərini əsərlərində əks etdirmiş, işıqlı və humanist düşüncələrin bədii sənət müstəvisinə yol açmasına vəsièle olmuşlar. Belə sənətkarlar həmişə ədəbi-ictimai müzakirələrin, fikir, düşüncə ixtilaflarının qaynar yerinə atılmış, ictimai-fəlsəfi məhiyyəti ilə bağlı yeni düşüncələrini bədii fakt kimi ortaya qoya bilir.

Müsəir poeziyamızda ənənəvi şeirin inkişafına və bədii məziyyətlərinin yeni məhiyyət kəsb etməsinə, mənəvi-əxlaqi dəyərlərin poetik vüsətlə qorunmasına özünə-məxsus dəst-xəttlə, səmimi ovqatla xidmət göstərən, iman işığında yol gedən istedadlı şairlərdən biri Məzahir İsgəndərdir. O, şəxsiyyəti və poeziyası vəhdətdə olan, yaradıcılığında vətəndaşlığı, vətəndaşlığında sənətkarlığı həmişə diqqəti cəlb edən mütfəkkir yaradıcı simalarдан biridir.

Hər bir sənətkarın, hər bir sənət əsərinin dəyəri zəmanəsini, həyatdakı təbəddülətləri, həmçinin xalq psixolojisindəkən yenilikləri düzgün və dolğun işıqlandırması ilə önəm daşıyır.

Məzahir İsgəndərin yaradıcılığı zamanı dövrü, xalqın gündəlik həyatını və mübarizəsini, həmçinin həyatın canlı lövhələrini bədii həqiqət, poetik məhiyyət kontekstində inikas edir. Onun əsərlərində müasirlilik duyusunun böyük gücü və qüdrəti heyranlıq doğurur. O, zamanın, həyatın, bütövlükdə dünyadan bir çox məsələlərinə müdrik düşüncə ilə, öncül dünyabaxışla yanaşaraq, hadisələri özünəməxsus şəkildə bədii sənət müstəvisində dolğun ümumiləşdirmələrlə əks etdirir.

Şairin ərsəyə gətirdiyi hər bir poetik nümunə onun düşüncələrinin, duyğularının bədii aynasıdır. Əlbəttə,

şair şeirdən-şeirə öz yaradıcılıq dünyasının sərhədlərini genişləndirməli və yeni poetik ovqatı ilə oxucu marağını qazanmalıdır. Ən başlıca və diqqətçəkən məziyyət odur ki, bircə şeirlə də müəllifin poetik gücünü, iqtidarıni görmək mümkündür. Bəzən bir şeir bütöv bir yaradıcılığın, bir şair taleyinin poetik indeksinə çevrilir və bu uğur müəllifə sənətkar etiketi qazandır. Hər bir şair şeirdən, misrasından boylanır. Şeirin bədii səviyyəsini ifadə edən elementlər sırasında başlıca məharət müəllifin qələmə aldığı mövzuya yanaşmada öz baxış bucağını göstərə bilməsidir. Digər ədəbi janrlar kimi şeirdə də bədii ümumiləşdirmə səriştəsi şairin yetkinliyinin, dolğun əsərlər yaratmaq bacarığının əyani təzahürüdür. Məhiyyət etibarı ilə ədəbiyyatda bütün mövzular işlənmişdir. Lakin istedadlı qələm sahibləri, "köhnə" mövzulara da öz poetik nəfəsi ilə yeni ruh verə bilir, məhz poetik ruhun canlılığını, təravəti şairin özünəməxsusluğunu şərtləndirən amillər sırasındadır.

Poeziya aləmində elə şairlər vardır ki, onların istedadının mayası xalq təfəkkürünün zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidi, kədərini, sevincini, bütövlükdə mənəvi dünyasını rəvan, səmimi və aydın əks etdirir. Məzahir İsgəndər belə müqtədir sənətkarlar-dandır.

Onun poeziyasının əsas mövzusu vətənpərvərlik duygularının poetik ehtivasi, milli dəyərlərə dərin məhəbbətin təcəssümü, həmçinin ləyaqətli insan şəxsiyyətinin səmimi və obrazlı tərənnümü, bununla yanaşı, əzəmet və gözəlliyin, həssaslıq və qayğılaşlılığın təbliğidir.

Şairin əsərləri bədii sənətkarlıq, poetika baxımından nəzəri cəlb etməklə bərabər, həm də məxsusi yaradıcılıq fealiyyətinin xüsusiyətləri ilə də maraq doğurur. Səmimi ahəngdarlığı, rəvanlığı ilə seçilən şeirləri vətəndaşlıq möhürü ilə təsdiqlənərək, xalqın ruhunu oxşayan şair

dəst-xəttini müəyyənləşdirir və geniş oxucu sevgisinin ünvanına çevirilir. Şair bədii-fəlsəfi manifestini bələ bəyan edir. Misralardakı poetik-fəlsəfi dərinlik, irfani məhiyyət dolğunluğu və çağdaşlığı ilə yaddaqalandır.

*Köç edər, gedər də ömür karvanım,  
Gün gələr, bu dünya qalar da mənsiz.  
Boşalıb min kərəm, dolub min kərəm,  
Boşalar, min cürə dolar da mənsiz!*

*Ürəyimdə yaralardan iz dərin,  
Ot bitirər dağda-daşda izlərim,  
Qönçə-qönçə nəğmələrim, sözlərim,  
Sonsuz xəyallara dalar da mənsiz!*

*Məzahir üz tutdu ulduza, aya,  
Almadı nə ulduz, nə də ay saya,  
Sağkən bəyənmədi məni bu dünya,  
Gedərəm, arxamca ular da mənsiz!*

Onun poetik nümunələri yetkin şair düşüncəsinin sənət müstəvisində əyanılışməsidi. Məzahir İsgəndərin şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur. Şairin müxtəlif mövzularda yazılışları səmimiyyət, həyat hadisələrinə fəlsəfi baxış, xeyirxahlıq duyğularının təbliği, saf sevgi kimi amillər birləşdirir. Bütün bu məziyyətlər Məzahir İsgəndər sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla bərabər, həm də sənətkarlıq məharətinə yiyələnməsinə zəmanət verir.

Şairin ədəbi uğurunu şərtləndirən cəhətlərdən biri də onun qələmə aldığı mövzuların mahiyyətinə dərindən vara bilməsi, gördüyü problemlərin səbəbini sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə bağlılığı, milli özündərk mövzularına daha dərindən vaqif olması diqqətdən yayılmır. Onun şeirlərində yalnız milli ağrılaraımız göstərilmir, həm də bu bələləri doğuran səbəblər bədii sənət güzgüsündə işıqlandırılır. Məzahir İsgəndərin poetik nümunələrində insan, təbiət və zamanla bağlı fikir və düşüncələr təqdim olunan mahiyyətin mühüm tərkib hissəsi kimi üz çıxır.

Vətən sevgisi, yurd məhəbbəti, böyük türkçülük düşüncəsi onun yaradıcılıq kredosunun əsasını təşkil edir.

*Ey hey!.. Ey hey!.. Yalan dünya, aç gözün!  
Nə var edən talan dünya, aç gözün!  
Day, nə deyim, filan dünya, aç gözün!  
Doğulmadım ki dərd biçəm, qəm əkəm,  
Türk doğuldum!.. Türk oğluyam!.. Mən türkəm!*

*Bir bağam ki, qarğı-quzğun girəmməz,  
Bir dağam ki, zoruna dağdırəmməz,  
Bir yolam ki, hər kəs atın sürəmməz,  
Dad gör məni, qranitdən nə bərkəm?  
Türk doğuldum!.. Türk oğluyam!.. Mən türkəm!*

*De, önməndə bu qurdugun nə bənddi?  
Nə oyundu, nə qurğudu, nə fənddi?  
İnadıma yer də, göy də bələddi...  
Çənlibələm, Əlincəyəm, mən Ərkəm!  
Türk doğuldum!.. Türk oğluyam!.. Mən türkəm!*

*Dəy deməsəm, üzümə yel dəyəmməz,  
Gəl deməsəm, üstümə sel gələmməz,*

*Min dünya da məni yixib, güləmməz...  
Düz ilqarda, sədaqətdə mən təkəm!  
Türk doğuldum!.. Türk oğluyam!.. Mən türkəm!*

Məzahir İsgəndərin şeirlərində milli kolorit qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan qosma və gərəyli janrinin ahəng və ritmində, bədii təsvir vasitələrində nəzərə çarpır. Məlumdur ki, poeziyamızda qosma və gərəyli janrı həmişə öz xəlqiliyini və müasirliyini qoruya bilmüşdür. Qoşmada, həmçinin gərəylida şirinlik, axıcılıq, səmimiyyət və sadəlik vardır.

Özünəməxsus obrazlar yaratmaq bacarığı, sözü yerində və ustalıqla işlətmək məharəti, həmçinin sadə deyimlə zəngin poetik məna ifadə bilməsi onun yetkin sənətkarlıq xüsusiyyətini əyanılışdırır. Yurd ağrısının bədii səciyyəsini türk ruhunun poetik aynasında ehtiva edir. Müqəddəs şəhid məqamının ucalığını özünəməxsus, səmimi və obrazlı deyimlərlə canlandırılan qosma janrında bir poetik nümunəyə diqqət edək:

*Bu nə tale, bu nə qismət, nə yazı?  
Göldü, olmaz göz yaşının dayazı,  
Dil açıb divardan asılı sazi  
"Kərəmi", "Hicrani" çalar şəhidin!*

*Nə qanasan, nə deyəsan sözüylə?  
Bir od salar üzəklərə közüylə,  
Dili yanar, kirpiyiylə, gözüylə,  
Məzarını yellər yalar şəhidin!*

*Şişə taxan bir gün şişə taxilar,  
Od yaxan da yandırılar, yaxilar,  
Dənizlər quruyar, dağlar yixilar,  
Bu dünyada adı qalar şəhidin!*

Görkəmli şairin qələmə aldığı bu qoşma çağdaş ədəbiyyatımızda vətənpərvərlik mövzusunda yazılmış dəyərli sənət nümunələr sırasındadır və Məzahir İsgəndərin poeziyasında belə dolğun nümunələr çoxdur.

Gərəyli janrı da lakonikdir, yiğcamdır, şairi sözə məsuliyyətlə yanaşmağa, sözə qənaət etməyə məcbur edir. İstedadlı şair qələmənde geraylı mənalı, ahəngdar musiqiye, gözəl nəğməyə çevirilir. Bədii sanbalı və səmimi ovqatı ilə seçilən bu dolğun poetik nümunəyə diqqət edək:

*Olmasa da dənim, zəmim,  
Day, nə dərdim, nə ələmim?  
Əlimdə dəftər-qələmim -  
Dağlar, döndüm!.. Döndüm sənə!*

*Gül-çiçəyin qoxlamağa,  
Hal sorub, hal yoxlamağa,  
Daş dibində yuxlamağa -  
Dağlar, döndüm!.. Döndüm sənə!*

*Nəfəsindən güc almağa,  
Alçalmağa, ucalmağa,  
Uşaqlaşib, qocalmağa -  
Dağlar, döndüm!.. Döndüm sənə!*

*Qarışmağa, yovuşmağa,  
Öz-özümdə qovuşmağa,  
Məzahiri soruşmağa -  
Dağlar, döndüm!.. Döndüm sənə!*

Məzahir İsgəndərin yaradıcılığında gərayı janının belə zəngin poetik nümunələri kifayət qədərdir.

Məzahir İsgəndər dilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən ustalıqla bəhrələnək, mövzunun bədii həllini, poetik ümumişləşdirməni məxsusi ovqatda təqdim edə bilir.

Onun şeirlərinin önməli məziyyətlərindən biri də insanın mənəvi dünyasının, hissələr, duyğular aləminin həssas və zərif ifadə olunmasıdır. Lirik qəhrəmanın yaşadığı hissələrin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir və ifadə vasitələrinin təravətli şairin poetik ustalığının ehtivasıdır.

Şairin poetik əsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb edir. Onun fərdi poetik siması, yalnız qələmə aldığı nümunələrin üslüb cəhətlərində deyil, həmçinin hadisələrə yanaşmasında, onları seçməsində və qıymətləndirməsində, lirik "eqo"nun əhval-ruhiyəsini təravətli, həm də səmimi çalarlarla ehtiva etməsindədir.

Məzahir İsgəndər dilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrində bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumişləşdirməni özünəməxsus ovqatda təqdim edə bilir. Məzahir İsgəndər yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin bədii-fəlsəfi düşüncə və poetik ictimai məna sənətkarlıq xüsusiyyəti kimi yaradıcılıq səciyyəsi daşıyır.

Onun şeirlərində insan ləyaqətinin tərənnümü, həmçinin xeyirxahlıq, nəciblik, əzəmet və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfi mündəricə gətirir.

Bu poetik nümunələri mövzusundan asılı olmayaraq, daxili bir bədii məntiq, ümumi bir məna birləşdirir. Məzahir İsgəndərin şeirlərində insana inam və etibar motivi güclü olduğu üçün, bu məziyyət şeirlərinin bədii siqlətinə nikbin əhvali-ruhiyə, işiq və hərarət qatır.

Məzahir İsgəndərin rəvan və təbii üslubu, şeirlərinin vəzn, bölgü, qafiyə və poetik strukturun digər elementlərindən məharətlə istifadə etmək bacarığı onun şair yetkinliyini şərtləndirən keyfiyyət kimi önməli səciyyə daşıyır. Poetik yükündən bədii mahiyyətindən asılı olmayıaraq, Məzahir İsgəndər bütün şeirlərində azadlıq etti gəlir, milli dəyerlərin, mənəviyyat ocağının halallıq qoxusu duylur. Bu şeirlərdə insanın insanlar qarşısında, bəşəriyyət qarşısında insanlıq borcunun və ləyaqətinin vicdanla, ədalətlə, namusla icrası məsələsinə böyük diqqət verilir. Bu xüsusiyyətlər onun şeirlərinə ictimai dərinlik, geniş vüsət və məzmun bütövlüyü gətirir. Məzahir İsgəndərin özünəməxsus sənətkarlıq məziyyətləri də diqqətdən yayınmur.

Məlumdur ki, lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyatı müşahide bədii materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuz etmiş olur. Şairin şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və halallıq mövzusu geniş yer tutur və onun dünyagörüşünün, bədii-estetik idealının müəyyənləşməsində, formalaşmasında əhəmiyyətli rol oynayır. Bu poeziyanın ən səciyyəvi xüsusiyyətlərindən biri onun müasirliyidir, yəni şair müasir həyatımızın təzadalarını, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda, insanları əzab məngənəsində sixan anları poetik məzmunda ehtiva edərək, onu yeni-yeni məna çalarları ilə

zənginləşdirir.

Məzahir İsgəndərin şeirlərində milli kolorit qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan heca vəznin ahəng və ritmində, bədii təsvir vasitələrində nəzərə çarpır. O, insan mənəviyyatının qüdrət və gözəlliyini tərənnüm edəndə də, doğma yurdı vəsf edəndə də, elin adət-ənənələrindən yazanda da kolorit zənginliyi diqqəti cəlb edir. Şairin coxşayı poetik janrlarda yazdığı şeirlər öz təravəti və bədii əlvanlığı ilə könül oxşayır. Bununla yanaşı, şairin bir sira seirlərində neqativ insanlara ünvanlaşığı poetik ironiyası da mənalı və düşündürücüdür.

*Nə imanlı, nə dinlisən, kim bilə?*  
*Nə yenmişən, nə minmişən, kim bilə?*  
*Şeytanmışan, ya cinmişən, kim bilə?*  
*Yeri bala, mən sən deyən deyiləm!*

*Nə dərəsən, nə təpəsən, nə düzsən,*  
*Min xəyalli, min sevdali, min üzsən,*  
*Osan... busan... elə bilmə özünsən,*  
*Yeri bala, mən sən deyən deyiləm!*

*Qarğı, bülbül bir qəfəsə salınmaz,*  
*Dəf, nağara kaman kimi çalınmaz,*  
*Bir qalayam, min sən gələ, alınmaz,*  
*Yeri bala, mən sən deyən deyiləm!*

*Məzahirəm, əlim boz kül dilənməz,*  
*İz qoymuşam, min yel, tufan silənməz,*  
*Türkü aslan yerişini bilənməz,*  
*Yeri bala, mən sən deyən deyiləm!*

Şair bəzən bir şeirdə lakonik poetik detallarla oxucu xəyalında orijinal lövhələr canlandırma bilir. Onun bir sira şeirlərində mürəkkəb psixoloji vəziyyətlər, anlar və duyğular, hissələr aləmi çox zərif və dəqiq ifadəsini, bədii həllini tapmışdır. O, bədii dilin estetik gözəlliyinə, emosionallığına məsuliyyətlə yanaşaraq, məzmunu uyğun forma rəngarəngliyindən səriştəyə istifadə etməyi bacarıır. Məzahir İsgəndərin yaradıcılığında mənəvi-əxlaqi zənginliyin harmoniyası vardır.

Bu mənada o, daim inkişaf edən, həm forma və məzmun əlvanlığı, həm də poetika baxımından kamilləşən bir istedadın sahibidir.

Poema mənəvi həyatın qatlarını açan, tarixin ibret dərslərini, insan məişətinin mənəvi-əxlaqi ahəng və təzadalarını, cəmiyyət və təbiət problemlərini geniş epik təfəkkürlə, lirik bir vüsetlə açıqlayan bədii forma kimi ədəbi prosesin maraqlı janrlarındandır. Azərbaycan poeziyasında bu janrin inkişafında Məzahir İsgəndərin də xüsusi xidməti vardır. O, üslub orijinallığı ilə seçilən, obrazların zənginliyi, insan xarakterlərinin dərin təhlili baxımından sanballı, ədəbi estetikası ilə diqqəti cəlb edən poemalar müəllifidir.

Bəllidir ki, bədii sənətin gücü böyük ideyanın, dəyərli fikrin obraklı təcəssümündə, səmimi və təravətli ehtivasındadır. Bu keyfiyyətlər qələm sahibindən bədii sözün məna çalarlarını, dilin incəliklərini duymağı, poetik obrazlar sistemində əsərin forma və məzmun vəhdətini yaratmağı, sənət qarşısında daim məsuliyyət hissini qorumağı tələb edir. Bütün bu məziyyətlər şair Məzahir İsgəndərin yaradıcılığında öz əksini tapmışdır.

Söz işığında yol gedən dəyərli şairimizə daha böyük yaradıcılıq uğurları arzulayıram!